

Təsdiq edirəm:

Direktor:

Leyla İbrahimova

14 sentyabr 2022–ci il

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNİN NƏZDİNDƏ
SOSİAL VƏ AQRAR–TEXNOLOJİ KOLLEC

PEDAQOJİ ŞURANIN
2022/2023–cü TƏDRİS İLİ ÜÇÜN

İ Ş P L A N I

*LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollec üzrə Pedaqoji Şuranın
14 sentyabr 2022–ci il tarixli iclasında (protokol №01) müzakirə edilib bəyənilmişdir*

**LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kolleç üzrə Pedaqoji
Şuranın 2022/2023–cü tədris ili üçün**

İ Ş P L A N I

№	Müzakirə olunacaq məsələlər	İcraçılar (məsul şəxslər)	İcra müddəti	qeyd
	1–ci iclas			
1.	2022/2023–cü tədris ili üçün Pedaqoji Şuranın tərkibinin və iş planının təsdiqi	Direktor	Sentyabr 2022	
2.	2022/2023–cü tədris ili üçün ümumi orta və tam orta təhsil bazasından tələbə qəbulu planının icra vəziyyəti haqqında	"Qeydiyyat, qiymətləndirmə və monitoring" bölməsi		
3.	Direktor müavinlərinin, şöbə müdirlərinin, pedaqoji təcrübə rəhbəri, fiziki tərbiyə və MMQ–rəhbərlərinin, psixoloq, fənn birləşmə komissiya sədrələrinin və qrup rəhbərlərinin iş planlarının müzakirəsi və təsdiqi	Direktor		
4.	Cari məsələlər			
	2–ci iclas			
1.	Kollecdə qış mövsümünə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr	İnzibati–təsərrüfat işləri üzrə direktor müavini	Noyabr 2022	
2.	Kollecdə mədəni–kültəvi, GÇQ–ki hazırlıq və idman işlərinin təşkilinin vəziyyəti	Fiziki tərbiyə rəhbəri, GÇQ–ki hazırlıq rəhbəri		
3.	Kollecdə gənclərin asudə vaxtlarının təşkili ilə bağlı aparılan işlərin vəziyyəti haqqında	Tərbiyə işləri üzrə direktor müavini		
4.	Cari məsələlər			
	3–cü iclas			
1.	Pedaqoji şura iclaslarında qəbul edilmiş qərarların icra vəziyyəti haqqında	Şöbə müdirləri	Dekabr 2022	
2.	Pedaqoji (sınaq) və istehsalat təcrübələrinin başlanğıcı	Təcrübə rəhbəri		
3.	2022/2023–cü tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyət	Tədris işləri üzrə direktor müavini		
4.	Cari məsələlər			
	4–cü iclas			
1.	Pedaqoji şura iclaslarında qəbul edilmiş qərarların icra vəziyyəti haqqında	Şöbə müdirləri	Fevral 2023	
2.	2022/2023–cü tədris ilinin I yarısının yekunları və qarşıda duran vəzifələr haqqında	Tədris işləri üzrə direktor müavini		
3.	Buraxılış kurs tələbələrinin təcrübəsinə hazırlığın vəziyyəti haqqında	Təcrübə rəhbəri		
4.	Açıq dərslərin keçirilməsinin vəziyyəti	Şöbə müdirləri Metodşuranın		

		sədri		
5.	Cari məsələlər			
	5-ci iclas			
1.	Vətənpərvərlik ruhunda tələbələrə aparılan tərbiyə işlərinin vəziyyəti haqqında	Tərbiyə işləri üzrə direktor müavini	Aprel 2023	
2.	Pedaqoji şöbədə tədris və metodiki işlərin vəziyyəti	Şöbə müdiri		
3.	Kollecın kitabxanasında işin təşkili və kitab fondunun artırılmasının vəziyyəti haqqında	Kitabxana müdiri		
4.	Cari məsələlər			
	6-cı iclas			
1.	"Qeydiyyat, qiymətləndirmə və monitoring" bölməsində aparılan işlərin vəziyyəti və təhlili haqqında	Bölmə rəhbəri	May 2023	
2.	Buraxılış kurs tələbələrinin təcrübəsinin nəticələri	Təcrübə rəhbəri		
3.	Kollecın buraxılış kurs tələbələrinin Dövlət Attestasiyasına buraxılmalarına haqqında	Tədris şöbəsi		
4.	2022/2023-cü tədris ilinin yaz imtahan sesiyasına hazırlığın vəziyyəti	Tədris işləri üzrə direktor müavini		
5.	Cari məsələlər			
	7-ci iclas			
1.	LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kolleç üzrə Dövlət Attestasiya Komissiyaları sədrlərinin hesabatları haqqında	Tədris işləri üzrə direktor müavini	İyul 2023	
2.	Növbəti tədris ili üçün dərs yükü tapşırıqlarının hazırlanması vəziyyəti və dərs yüklərinin müəllimlər arasında bölgüsü haqqında	Tədris şöbəsi		
3.	2022/2023-cü tədris ilinin yekunu, yol verilən nöqsanlar və qarşıda duran məsələlər haqqında	Tədris işləri üzrə direktor müavini		
4.	Yay semestrinin təşkili vəziyyəti haqqında	Tədris hissəsi, "Qeydiyyat, qiymətləndirmə və monitoring" bölməsi		
5.	Cari məsələlər			

Pedaqoji Şuranın sədri:

Leyla İbrahimova

Pedaqoji Şuranın katibi:

t.ü.f.d. Cəmil Quliyev